

Qabaqcıl incəsənət məktəbi



Respublikada fəaliyyət göstərən çoxsaylı musiqi məktəbləri içərisində F.Əmirov adına 6 nömrəli incəsənət məktəbi xüsusi olaraq seçilir. Məktəb 1962-ci ilə qədər 11 nömrəli musiqi məktəbinin tərkibində fəaliyyət göstərmiş, 1962-ci ildən sonra 18 nömrəli musiqi məktəbi kimi qeydə alınmışdır. 1999-cu ildə Respublika Nazirlər Kabinetinin qərarı ilə F.Əmirov adına 6 sayılı incəsənət 2005-ci ildən isə onbirillik incəsənət məktəbi statususunu almışdır. Təsis olunduğu ilk illər ərzində cəmi 58 şagird və 7 müəllim heyətindən ibarət olan məktəb bu gün 340 şagird və 77 müəllim heyəti ilə musiqi, xoreografiya, rəssamlıq şöbələri ilə fəaliyyət göstərir.

Fərəhlə qeyd etmək lazımdır ki, bu məktəb fəaliyyətə başladığı 1962-ci ildən indiyə qədər respublikamızda tanınmış mütəxəssislər yetirmişdir. Onlar arasında Əməkdar incəsənət xadimi S.Fərəcov, Azərbaycan Respublikasının Xalq artisti M.Müslümov, S.Şükürov, V.Məstanov, N.Rzazadə və digərlerini nümunə göstərmək olar.

Müxtəlif illərdə məktəbə təcrübəli, musiqi və incəsənətin bir sıra sahələrində çalışan insanlar cəlb olunmuş və bu

ənənə bu gün də davam etdirilir. Məsələn, Azərbaycan Respublikasının Xalq artistləri Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə, Ramiz Quliyev, Kamil Dadaşov, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Respublikasının Əməkdar artisti Zemfira Həsənova, Vaqif Məstanov və digərlerini göstərmək olar. Məktəb bu gün də öz məzunları ilə fəxr edir: Beynəlxalq Muğam Müsabi-

qəsinin laureatı B.Niftəliyev, Prezident təqaüdcüsü, respublika və beynəlxalq müsabiqələr laureatı O.Şərifov, R.Əziz, E.Məmmədov, İ.İbadova, V.İsgəndərov bu qəbildəndir. Çox fərəhli haldır ki, 55 illik musiqi həyatında məktəbin yüzlərlə məzununu BMA, Milli Konservatoriya, Azərbaycan Rəssamlıq və Xoreografiya Akademiyalarına və müxtəlif ali məktəblərə daxil olmuşlar.

Yarıməsrlək fəaliyyəti ərzində məktəbdə Məmmədov Yusif, Hüseynov Nadir, Məmmədov Tofiq, Həsənov Mürsəl, Əliyev Nəriman kimi direktorlar fəaliyyət göstərmiş və bu gün məktəbə professor, Əməkdar müəllim, bəstəkar Adilə Yusifova rəhbərlik edir. Aparılan düzgün musiqi siyasətinin nəticəsidir ki, respublikada keçirilən müxtəlif nominasiyalar üzrə müsabiqələrdə məktəbin şagirdləri laureat və s. adlara layiq görülmüşlər. Bu baxımdan, mötəbər musiqi konkurslarında məktəbin şagirdləri

olduqca fəal iştirak edirlər və heç bir şübhə yoxdur ki, bu nailiyyətlərin əldə olunmasında başda Adilə xanım Yusifova olmaqla kollektivin bütün üzvlərinin əməyi danılmazdır.

Burada tez-tez müxtəlif səpkili tədbirlər keçirilir, musiqi və digər incəsənət sahələrinin ən tanınmış simaları ilə görüşlər təşkil olunur. Belə ki, məktəbin həyatında ən əhəmiyyətli tədbirlərdən Azərbaycan Bəstəkarlar İttifaqının səd-



ri, Xalq artisti Firəngiz Əlizadə, Oqtay Rəcəbovla görüşlərin keçirilməsi xüsusi vurğulanmalıdır. Məktəbdə tez-tez yaradıcılıq mübadilələri, ustad dərsləri keçirilir, T.Hacıyev, N.Rzazadə kimi təcrübəli ifaçılar gənc ifaçılarla öz təcrübələrini bölüşürlər. Məktəbin ən böyük nailiyyətlərindən biri də məktəbdə iki il ərzində "F.Əmirovun əsərlərini ifa və təhlil edirik" adlı elmi-ifaçılıq konfransının keçirilməsidir ki, məhz bu əlamətdar hadisə musiqi ictimaiyyətində geniş əks-sədaya səbəb olmuşdur.

Zabit CAVADOV,
"Respublika".